

irəli sürülen yeni dərs modelindən Həyat bilgisi fənnini tədris edənlər yararlanı bilsərlər.

**Nəticə** etibarilə deyə bilərik ki, Həyat bilgisi dəslərində ibtidai sinif müəllimlərinin kompotensiya imkanlarından istifadə etməkla tətbiq olunan yeni dərs modelləri şagirdlərin şəxsiyyatönümlülük saviyiyəsinin yüksəldilməsini təmin etmiş olur.

### İstifadə edilmiş adəbiyyat

1. Hüseynova G.A. Kurikulum təliminə praktiki baxış. Bakı, Hədəf nəşrlər, 2017.
2. Həyat bilgisi. Ümumtəhsil məktəblərinin II sinifləri üçün dərslik, Bakı, Aspoliqraf, 2014.
3. Racəbov O., Kazimov N., Racəbov N. Təsviri incasənət. Ümumtəhsil məktəblərinin II sinifləri üçün dərslik, Bakı, Yazaş, 2014.
4. Cəlilova Y., Cəfərzadə K. Musiqi. Ümumtəhsil məktəblərinin II sinifləri üçün dərslik, Bakı, Tehsil, 2014.
5. Cahangirova T. V.. Mütəsir təlim texnologiyaları. Bakı, ADNA-nın nəşri, 2015.

Ульвия Вердиева,

Значение использования компетентных возможностей

### учителей начальных классов на уроках познания жизни

#### Резюме

В статье говорится о значении использования компетентных возможностей учителей начальных классов в процессе преподавания предмета «Познание мира» в начальных классах. В ней указывается этимологическое значение слова «компетенция». Отмечается, что это слово спроизошло от «сомитетенс» имеет совокупное значение понятий способность, умение, навык. В статье раскрывается и практическое значение слова компетенция. Отмечается, что для претворения в жизнь любой педагогической деятельности целенаправленное, планированное и постоянное применение знаний, умений и навыков называется компетенцией качества. Затем раскрывается значение понятий знания, умения, навыки, ценности и качества. В статье, также даются обширные сведения о самых важных составных компетентности учителя таких, как анализ, синтез. В статье говорится также о теоретических и практических основах использования компетентных возможностей учителей начальных

### Kreativlik və onun qiymətləndirilməsi

Nigar Zeynalova,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının müdürü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Rəyçilər: Vüdati Bəşirov,  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
Gülşən Həsənova,  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Məqalədə müasir dövrdə kreativlik, onun qiymətləndirilməsi məsələləri açıqlanmışdır. Müəllif kreativliyin qiymətləndirilməsinin təşkili və aparılmasında kifayət qədər çatınlıkların olmasının, təlimdə kreativliyin formallaşdırılması, innovativ tədrisin həyata keçirilməsinin qiymətləndirmə sisteminde də dəyişikliklərin yaranmasına təkan verəcəyini xüsuslu vurğulanmışdır. Məqalədə kollaborativ, əməkdaşlıq şəraitində təşkil edilən təlim-tədris prosesində kreativliyin inkişaf perspektivi və yolları, qiymətləndirmə meyarlarının daha aydın olması, təhsil alanlarında qərar qəbulu, mühakimə bacarıqlarının formallaşdırılmasına xüsusi yer ayrılmışdır. Kreativliyin inkişaf dinamikasını izləmək məqsədi ilə kreativ düşünçünçün, kreativ fəaliyyətin, qarşılıqlı qiymətləndirmənin, müslüm tərəfindən aparılan qiymətləndirmənin nəticələrinin tələbə portfoliosunda əks olunması qeyd edilmişdir. Sonda müəllif kreativliyin inkişafı məqsədi ilə çoxçəsidi prinsiplərin tətbiqinin qiymətləndirmə prosesində daha yaxşı metodların işləniləb hazırlanmasına zəmin yaradacağı nəticəsinə gəlməsidır.

**Açar sözlər:** kreativ yanaşma, qiymətləndirmə metodu, problem situasiyası, təlim prinsipləri, portfolio tacribası, inkişafetdirici təlim

**Ключевые слова:** креативный подход, креативная деятельность, метод оценивания, проблемная ситуация, принципы обучения, опыт портфолио, развивающее обучение

**Key words:** creative approach, the method of estimation, the situation of problem, the principles of teaching (training), protfolio practise developing training

Müasir dünyada gedən proseslər bütün sahələri əhatə

etdiyi kimi, təhsildən də yan keçməmişdir. Məhz bu səbəbdən mütəxəssis hazırlığı, ona verilən talablar keçən əsrin sonundan kaskin şəkildə forqlanır. Dövrümüzün mütəxəssisi necə olmalıdır? Hansı biliq, bacarıq, kompetensiyalarına yiyələnməlidir? O, əcəvək qərar qəbuluna malik, qeyri-standart vəziyyətlərdən çıxış yolu tapmağı bacaran, orijinal ideyalar yürütməyə qadir - bir sözlə, kreativ olmalıdır. Bəs kreativliyin göstəricisi nədir? Müəllim onu necə ölçüb qiymətləndirməlidir? Hansı üsul və vasitələrdən istifadə etməlidir? Kreativliyin inkişafı və formalşamasından bəhs olunarkən mütləq onun qiymətləndirməsinə də diqqət yetirmək lazımdır.

Qiymətləndirmə təlim-tədrisin vətivlik nə təlim programlarında, mühüm komponentidir. O, prosesin keyfiyyəti haqqında fikir bildirmək, zəif və üstün cəhatləri üzə çıxarmaq və yaxşılaşdırmaq imkani verir. Lakin mövcud qiymətləndirmə sisteminde kreativlik və innovasiyalar nəzərə alınmadığından ali təhsildə kreativliyin inkişafı longiyir. İmtahan hazırlıq prosesinin kifayət qədər vaxt tələb etməsinə baxmayaraq, keyfiyyət yüksək səviyyədə olmur. Əksinə, müəllimi təlim-tədrisin keyfiyyətini və nailiyatları yaxşılaşdırma fəaliyyətlərdən yaradır (15). Mövcud qiymətləndirmə sisteminde olan boşluqlar, təhsil alanlarının hazırlığı qiymətləndirilməsi, ildə iki dəfə təşkil olunan imtahanlar, tələbələrin daha yaxşı qiymət almasına köklənməsi həm öyrənenlərə, həm də öyrənenlərə böyük təzyiq göstərir və kreativliyin inkişafının qarşısına sadə çəkir, onun formalşamasına manealar töradi. Qiymətləndirmə təhsil sisteminin prioritetlərini müəyyənləşdirir. Lakin mövcud qiymətləndirmənin keçirilməsi prosesində imtahan ovşəlcədən təkliflə olunan sualların cavablandırılması ilə müşayiət olunur, təlim hazır biliklərin üzərində qurulur. Deməli, təhsil sisteminde kreativlik və inno-

vativlik nə təlim programlarında, nə de imtahan prosesinin təşkili və qiymətləndirilməsində nəzərə alınır.

Təlimdə kreativliyin formalşdırılması, innovativ tədrisin həyata keçirilməsi, qiymətləndirmə sisteminde də dəyişikliklərin yaranmasına təkan verir. Bu dəyişikliklər təlim prosesinin əvvəldən sonuna qədər olan bütün mərhələlərdə öz aksini tapmalar, pedaqoji kollektivin hər bir üzvünün fəaliyyətinə təsir göstərməlidir. Müəllim tələbələrini kreativ ideyalara, fikirlərə dəyər verdiyinə və ədaləti şəkildə qiymətləndirdirdi inandırmalıdır. Bunun üçün o, unikal, orijinal cavab verənləri rəğbətləndirməli, qeyri-adı tapşırıq və məsələlərdən istifadə etməlidir (13). Əlbəttə ki, bəls münasibət mövcud standartların tərsinə fəaliyyətinin nəzərdə tutun, əksinə kreativlik yenilik və dəyərlər arasında tarazlıq deməkdir. Bununla əlaqədar olaraq orijinallıq və müvafiqlik paralel şəkildə təlimdə əksini tapmalıdır.

Biqsa görə, qiymətləndirmə təlim prosesinə təsir edən mühüm amillərdəndir (5). Hazırda əksar ali təhsil müəssisələrinde qiymətləndirmə ilə bağlı müzakirələr aparılır, onun optimallaşdırılması

yolları araştırılır ve müxtəlif alternativ variantlar təklif olunur. Onlardan performans əsası (performance-based), portfolio və autentik (authentic) qiymətləndirmə fərqləndirilir (1). Beqhetto tədqiqatlarında qiymətləndirmənin təhsil alanlarının kreativliyinə bilavasitə təsiri məsələsinə geniş yer ayırmışdır (4). Tədqiqatlar sübut etmişdir ki, təsəvvür və vizuallıq, eynilik tələbələrin imtahanlarda qazandıqları uğurla bilavasitə əlaqəlidir, yəni proses müsbət təsir göstərir. Həmin araşdırımlara görə kreativlik əsaslınlara ilix six bağlıdır (6).

Çıksentmixayının tədqiqatlarından bəhrənən Beatti bildirmişdir ki, kreativlik qiymətləndirilməlidir, onun ölçüləmə üçün üssülərin hazırlanması cəhdilə də asan iş deyil. Kreativliyin qiymətləndirilməsi zamanı gərginlik bir neçə sabobdan yaranır. Buraya imtahandan keçmək üçün kreativliyin ölçüləməsi, təhsilalanların nailiyyyətlərinin müəyyənləşdirilməsinə dair eksləşən yaradılması aididir.

Tələbələr kurs işlərinin yazılmasını imtahandan daha səmərəli hesab edirlər. Çünkü birincinin hazırlanması prosesində müəllimlərlə və digər öyrənənlərlə əməkdaşlıq münasibətlərinin

formalşaması, müzakirələrin, qarşılıqlı qiymətləndirmənin aparılması işin səmərəsini artırır, tapşırığın keyfiyyətinə müsbət təsir göstərir.

Buradan belə nəticə çıxarmaq olar ki, qiymətləndirmə tapşırıga görə fərqlənməli, lakin müxtəlif qabiliyyətlərin inkişafını dəstəkləməli, öyrənənləri həvəsləndirməlidir. Qiymətləndirmənin üsul və vasitələrinin müxtəlifliyi kreativ faaliyyəti stimullaşdırın əsas amillərdəndir, bura formativ qiymətləndirmə, yazılı və praktik faaliyyətin tarazlaşdırılması da aiddir. Xüsusi nümunə kimi hesabatların yazılması, məqalələrin təqnid, təhlili, qrup işi və tələbələrin yerinə yetirdiyi la-yihələr göstərilə bilər.

Şübəsiz, qiymətləndirmənin təşkil və aparılmasında kifayət qədər çətinliklər var. Kovancı (1991) qabiliyyətlərin, sintez və kreativliyin qiymətləndirilməsinin olduğunu qeyd edir (9). Kreativliyin ölçüləməsinə zəmin yaradın xüsusiyyətlər çoxçəsildidir: orijinallıq, innovativ döşinçə, problem həlli bacarığı, təşəbbüskarlıq, ixtiraçılıq, ideyaların generasiyası bacarığı və motivasiya. Kreativ proses hər bir öyrənən üçün gözənlənməzdür və onu

müəyyənəlaşdırıbmak olduqca çətinidir. Qiymətləndirmənin kreativ prosesdən kreativ məhsula doğru dəyişməsi, keçid alması problemin həlli hesab edilsə bilməz. O, problemin həlli qismən kömək göstərir, çünki innovativ məhsulun keyfiyyəti və konsepsiyası haqqında on doğru, dəqiq fikri özü ortaya çıxarıb.

Ümumiyyətlə, adəbiyyatda kreativliyin qiymətləndirilməsinin iki metoduna rast gəlinir. Onlardan biri Kovana məxsusdur (9). Tədqiqatçı hesab edir ki, kreativliyin qiymətləndirilməsində on səmərəli üsul özüntüqiymətləndirəkdir. Bu prosesdə müəllimin rolu kreativ təlimin facilitesiyası üçün müvafiq şərait yaratmaq və "tələbələrə şəxsi kreativliklərini göstərmək və qiymətləndirmək imkanlarını genişləndirməyə kömək etməkdir" (9,162).

Kovanla yanaşı Balçın razılışdırılmış (konsensual) qiymətləndirməni təklif edir (2). Qiymətləndirmənin bu növü hazırlanmış kreativ məhsula dair mütbəsişlərdən ibarət bir neçə qiymətləndirən tərəfindən aparılır. Üstünlüyü ondan ibarətdir ki, kreativlik haqqında məqsədönlü dialoqa bir neçə peşəkarı cəlb edir. Problemlə bağlı aparılan müzakirələr öyrənənlər yanaşı,

müəllimlər üçün də geniş imkanlar yaradır, mövzunu daha dərinən analamağa təkan verir. Həmin müzakirələr iştirakçıları yekun natiçəyə gətirib çıxarıb. Bu məsələlər təhsil verənlərin inkişafına necə təsir göstərir?

Əksər müəllimlər tələbələrin kreativ imkanlarının və kreativ xüsusiyyətlərinin inkişafına inanır, lakin onların çox az qismi bu imkanların obyektiv şəkildə ölçülü biləcəyi qənaətindədir. Yalnız minimal sayıda pedaqoqlar bu bacarıqların qiymətləndirilməsinə hazırlıdır.

Kreativliyin formalşdırılması və inkişafında özüntüqiymətləndirmədir. Bu prosesdə müəllimin rolu kreativ təlimin facilitesiyası üçün müvafiq şərait yaratmaq və "tələbələrə şəxsi kreativliklərini göstərmək və qiymətləndirmək imkanlarını genişləndirməyə kömək etməkdir" (9,162). Cakson (11) apardığı tədqiqatları ümumişdirərək belə qənaət galmişdir ki, kreativliyin qiymətləndirilməsinə dair ali məktəb müəllimlərinin fikirləri fərqli istiqamətlərə haçalanır. Baziilori hesab edirlər ki, tələbələrin kreativliyinin qiymətləndirilməsi dəqiq meyarlar vasitəsilə mümkündür. Əksəriyyət düşənər ki, tələbələrdə kreativliyin inkişafına kifayət qədər diqqət ayrılmır və on yaxşı haldə onun qəbul olunması və

qiymətləndirilməsi gizli xarakter daşıyır. Digərləri belə fikir irəli sürürlər ki, kreativliyin qiymətləndirilməsi mümkün və hətta arzu edilən deyil. Sonuncular isə kreativliyin inkişafını dəyərləndirir, əhəmiyyətini xüsusi vurgulayırlar, lakin qiymətləndirilməsi yollarını bilmirlər. Bu fikirləri ümumiləşdirək, belə natiq çıxır: eksər müəllimlər müvafiq dəstək, istiqamətləndirmə, havaslaşdırma olduqda ali məktəbdə təlim prosesində tələbələrdə kreativliyin qiymətləndirilməsi bilərlər. Öks halda qatı şəkildə vürgüləməq lazımdır ki, təhsil alanlarda kreativliyin formalşdırılması və inkişafında qiymətləndirmə isəsə maneəldəndir.

Natiçayönümlü təlimdə qiymətləndirmə təlim prosesinin avvalında nəzərə alınır, planlaşdırılır, müəllim isə gözlənilən nəticələri müəyyənləşdirən yeganə şəxs olur. Belə çıxır ki, natiçayönümlü təlim öyrənənləri müəyyən çərçivəyə salır və oradan çıxmaga imkan vermir. Spontan, gözlənilmədən baş verən təlim onun əksidir, kreativ prosesləri olverişli şərait yaradır. Məsələn, avvalcadan müəyyənləşdirilmiş şablon və meyarları deyil, fəaliyyətin mənasının dərk olunmasını nəzərdə tutur. Təlim

prosesində müxtəlif maneələrin aradan qaldırılması tələbələrin qiymətləndirmə prosesində partnyor qismində çıxışı vasitəsilə mümkündür. Təxəyyüyünlü kurikulumların tədqiqi nəticəsində belə fikir formalşmışdır ki, müəllimin əsas məqsədi tələbələrdə kreativliyin müəyyənləşdirilməsi və meyarlar vasitəsilə qiymətləndirilməsi deyil, onlara öz kreativ imkanlarını üzə çıxarmağa, anlamağa, nümayiş etdirməyə kömək göstərməkdir. Bunun üçün müəllimin fəaliyyəti necə təşkil olunmalıdır? Ona hansı təcrübə lazımdır? Kovan (9) apardığı tədqiqatlara əsaslanaraq bildirmişdir ki, möhək kollaborativ, yəni əməkdaşlıq şəraitində təşkil edilən təlim-tədris prosesində kreativliyin inkişaf perspektivləri və yolları, qiymətləndirmə meyarları daha aydın olur, təlim prosesinin bütün iştirakçılarında qərar qəbulu, mühakimə bacarıqları formalşır. İnkışaf dinamikasını izləmək məqsədi ilə kreativ düşüncənin, kreativ fəaliyyətin, qarşılıqlı qiymətləndirmənin, müəllim tərəfindən aparılan dəyərləndirmənin nəticələri haqqında məlumat tələbənin portfoliosunda (daha çox özünüqiymətləndirməyə diqqət yetirmək şərti ilə) əksini tapmalıdır. Kovan hesab

edir ki, portfolio bir sıra elementləri özündə ehtiva etməlidir (9;161):

1. Öyrənənlərin kreativlik anlayışına verdiyi tarif;

2. Öyrənənlərin arzu etdiyi nailiyyət, inkişaf etdirmək istədikləri kreativ bacarıqların təsviri, diqqət tapşırıqlar, kreativliyin göstəricilərinə dair standart və səviyyələr;

3. Öyrənənlərin tapşırıqların yerinə yetirilməsinə kömək edən, onların icrasına istiqamət verən və inkişaf dinamikasını göstərən məlumat manబələrinin təqdimatı (kreativ məhsul və kreativlik haqqında məlumat);

4. Yürüdülmə mühakimələr, irali sürülen fikirlər və onların əsaslandırılması.

Öyrənənlər qiymətləndirdikləri portfolionu yenidən analiz üçün pedaqoqa ötürürler. Müəllim kreativliyə dair fikir yürütməskən dən daha çox tələbələrin özünüqiymətləndirməni hansı səviyyədə və necə həyata keçirdiklərini yoxlaysı, hazırladıqları meyarlar əsasında kreativliklərini müəyyənləşdirir; həmçinin əvvəldən sonadək prosesin təşkilinə nəzarət edir. Aparılan işin əsas məqsədi öyrənənlərə araşdırmaq, təcrübə qazanmaq, kreativlik haqqında geniş məlumat imkani vermək,

onları həvəsləndirmək, tapşırıq, çalışma hallına və fənnə maraq yaratmaqdən ibarətdir. Yəni öyrənənlər fənnin şəhət etdiyi sahə daxilində şəxsi kreativliyi dəyərləndirməyə kömək etmək, kursun mədəni kontekstində kreativlik haqqında mühakimə yürütmək təcrübəsi qazandırmaq başlıca prioritet hesab olunur. Kovan belə qiymətləndirmə prosesini kollaborativ (əməkdaşlıq) təlimlə əlaqələndirərək bəzi məsələlərə xüsusi diqqət yetirməyin vacibliyini vurgulamışdır:

- kreativ təşəbbüsün qiymətləndiriləcəyi prosesə (problem və ya tapşırığa) giriş;

- fənn və ya peşə daxilində "kreativlik" anlayışının məzmunu ilə əlaqədar qrupda müzakirələrin təşkili;

- hər bir öyrənənin standartlar və hədəflər haqqında düşüncə tərzinin istiqamətləndirilməsi, ilkin gözləntilərin müəyyənləşdirilməsi;

- öyrənənlərin təlim məqsədlərinə və şəxsi kreativliklərinə nəzərə alaraq təlim prosesində, tapşırığın yerinə yetirilməsində iştirakı. Tələbələr kreativ prosesə nəzarət məqsədilə refleksiv jurnal hazırlamalı, tapşırığın yerinə yetirilməsi zamanı cavablan-

dırılmayan sualları orada qeyd etməlidirlər. Vaxtaşırı həmin sualların qismən də olsa, cavablandırılması təhsilalanlara öz inkişaf dinamikalarını izləməyə şərait yaradacaq. Tamamlanmış jurnalları gözləntilər və onlara necə nail olmaq haqqında məlumat verəcək.

- qrup müzakiralarında müəllim və öyrənənlərin iştirakı. Bu mərhələdə tələbələr yerinə yetirdikləri tapşırıq təqnidini yaradı, onu təhlil edir, qiymətləndirirlər. Sonra digər qrup iştirakçıları və müəllimlər öz fikirlərini bildirirlər. Beləliklə, işin konstruktiv və əsaslı müzakirəsinə xüsusi diqqət yetirilir.

- öyrənənlər tapşırığın icrasına cəlb olunduqca, onların kreativlik haqqında təsəvvürü dəyiş bilar. Tapşırığın icrasına həvəsləndirilən tələblər "kreativlik" anlayışına verdikləri ilkin tərif, standartları və meyarları yinən nəzərdən keçirərək, adətən, müəyyən düzəlislər edirlər.

- Öyrənənlər təpsirinqlə bağlı fəaliyyəti özündə eks etdirən portfolio hazırlayırlar. Onun yekun versiyasına yuxarıda qeyd olunan özünüqiyəmləndirmə dəxildir.

Ali təhsildə qiymətləndirmədən bəhs edərkən onun summativ funksiyasına (semestrin sonunda tələbə nailiyyətlərinin müəyyənləşdirilməsi və rəqamlı qiymətləndirilməsi) daha çox diqqət yetirilir. Lakin yaxşı oları ki, digər vəzifələr də nəzərdən keçirilsin. Diaqnostik funksiya tələbələrin imkan və qabiliyyətlərinin təhlilindən ibarətdir. O həm də təlimin müəllimərin təfindən səmərəli planlaşdırılmasına əlavəli zəmin yaratır. Formativ qiymətləndirmə tələbələrin inkişaf dinamikasını izləyir, bunu müəyyənləşdirən tapşırıqları təhlil edir, əldə olunan nüticələr əsasında tədris metodları seçilir və prioritetləri yenidən nəzərdən keçirir. Ümumitəhsil müəssisələrində olduğu kimi, ali məktəblərdə də qiymətləndirmanın bu iki növünün diqqət mərkəzində saxlanması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir, ali təhsilərdə keyfiyyətinə və tələbələrdə kreativliyin inkişafına müsbət təsir göstərir. Simpliko (14) öyrənənlərin nailiyyətlərinin ölçüləşdirilməsinin və qiymətləndirilməsinin keçmiş hadsflərlə müqayisəsinin əhəmiyyətini vürgulayaraq qeyd etmişdir ki, bu, onlara inkişaf dinamikası izləməyə əlavəli imkan yaradacaq.

Mülliim təhsil alanlarının bir-biri ilə müqayisə olunmasına rəvac verməməli, sağlam rəqabat formalasdırmalı, tələbələri yanlış öz inkişafını izleməyə həvəsləndirməlidir. Təhsilalanları yaxşı qiymətli motivasiya etmək əvvəzində, mülliim onları maraqlı tapşırıqların həllinə yöneltməlidir. Bundan əlavə, hər tələbə qiyamətləndirməyə özünəməxsus şəkildə reaksiya verir. Əksəriyyət özünü yazılı, digərləri şifahı imtahanda, bəziləri sualların cavablandırılması zamanı, müəyyən qismi işə test tapşırıqlarının yerinə yetirərkən daha yaxşı ifadə edir. Peşəsindən yaradıcı yanaşma kreativ mülliimlər imtahan prosesində da eyni yaşaması təbii edirlər. Təbii ki, qiyamətləndirmənin təşkili və aparılmasının qaydaları təkcə mülliimin deyiş universitetin əsas pedagoji həyatının rəyi ilə müəyyənləşdirilir. Buna baxmayaraq, həm yazılı, həm də şifahi imtahanlarında yoxlamı sualları və tapşırıqları tərtibində mülliim kreativliyi göstərməli, çərçivə və şablondan kənara çıxmamalıdır. Bu müxtəlif qiymətləndirme metodları vəsaitilə və təlim prosesinin davamı kimi həyata keçirilə bilər (14). Əger biliklərin yaradılmasına və skaffoldinqi birgə fəaliyyət

yətdirə və fərdiləşdirilirə, onda qiyatlıdırma də hor kəsə uyğunlaşdırıla və fərdiləşdirilə bilər.

Ellis və Barr (10) kreativliyin qiyatlıdırılmasına dair müxtəlif çatınlıkları müəyyənəşdirmiş, kreativ təlimin quruluşunu və şkalasını tərtib etmişlər. Onlara görə, kreativ təlim şkalası kreativ məhsul və kreativ prosesi nəzəra alaraq bəsəriyyəvə ya naliyyət hadəfini bölünür. Tədqiqatçılar bildirmişləki, qiyatlıdırmanın kreativliyini üzə çıxaran xüsusi növbə mövcuddur. O, təlim və innovativ tədrisə də münbit şərait yaradır. Onlarnın təlkin etdiyi kreativ təlim qiyatlıdırması diagnostik formativ və summativ qiyatlıdırmanın əhəmiyyət edir, müəllimlərin qeyri-formal ray bildirməyə imkan verir, tələbələrin kreativliyətlərini müxtəlif yollarla, cümlədən portfolio və portfolio da qiyatlıdırılmaya kəmək göstərir.

Kreativiliyin ölçülmesi konkretnı fann üzre bilik ve bacarıqlarının ölçülmesinden dəfələrlə əctindir. Prosesin təşkili ilə əlaqədən səsiyə-hesablı testlərin mövcudluğuna baxmayaraq, onların ekspriyyatı yalnız kreativiliyin müəyyən aspektlərini ölçür, həmçinin

dəqiqlikləri sual altında qalır. Bu səbəbdən bəzi tədqiqatçılar öyrənənlərin kreativ düşüncə bacarıqlarını testlə yoxlamaq əvəzinə, onları kreativ məhsulun hazırlanmasına istiqamətləndirməyi tövsiyə edirlər. Tələbələrin hazırladıqları istanilon kreativ material galəcək mütəxəssisin yaradacağı kreativ məhsul haqqında qabaqcadañ xəbor verəcək. Kreativliyi qiymətləndirməyin ən yaxşı yolu tələbələrin işlərinin nəzərdən keçirilməsidir. Bu, semestr arzında öyrənənlərin program üzərə hazırladıqları kreativ işlərdən ibarət portfolio ola bilər. Piirto vurğulanmışdır ki, qiymətləndirmənin ən tabii yolu real məhsulun, fəaliyyətin, işin dayarlıdırılmasıdır. Bunun bariz nümunəsi tələbələrin kursun tədrisi müddətindəki işlərindən ibarət topladıqları "kreativ portfolio"dur. Məsələn, oğlan böyük say və güclü topu meydancın mərkəzindən qapıya daqıqlıklı vurmağı bacarı. Mülashıdalar nöticasında milyonlaşdırılmış olar ki, o, mərkəzi hücumu kimi müvafiqiyət qazana bilər. Həmin oğlana kağız və qələm verərək fəza qabiliyyətini yoxlamaya ehtiyac varmı? (12). Hazırda istifadə edilən testlərin əksəriyyəti Kroplinin "Təhsildə kreativlik:

Təhsil işçiləri və müəllimlər üçün vəsait" adlı kitabda ətraflı təsvir edilmişdir. Onların böyük hissəsi divergent və konvergent düşünəni ölçmək məqsədi daşıyır. Testlər açıq suallar və aşağıda qeyd olunan meyarlardan ibarətdir:

- ssililik (axarlılıq, rəvanlıq)
- cavabların sayı, kəmiyyət;
- çəviklik - verilən cavabların ideya kateqoriyalarında doyiş-kənlik;
- orijinallıq - nadir, qeyri-adı cavablar;

- bəzi testlərə dərəcələnmə (cavabların müərkkəbliyi, çatınıyi və tənliyi) və ya səmərəlilik (real həyatda məhdudiyyətlər istinadları) də aid edilir. Bununla yanaşı, Kropli kreativlə əlaqadardır fərdi xüsusiyyətləri və motivasiyanı da nəzərdən keçirmiş və təhlilini vermişdir. O, belə bir nöticəyə gəlmışdır ki, "haqqılık (ing. dilində validity) göstəriciləri, adətən, etibarlılıq göstəricilərindən aşağı olur. Psixoloji testlərin əməmi vəziyyəti homin faktı sübuta yekir. Təəccübülü deyil ki, korrelyasiya (konstruksiyanın haqqılılığı) divergent düşüncə testlərində müəyyən olunmuşdur (70%-ə qədər)". Onlar kreativliyin yalnız bir aspektinə diqqəti cəmləşdirmiş və yanaşmalarında

vahidlik nümayiş etdirmişlər. Proqnozlaşdırılan haqqılık göstəricisinin nisbatan aşağı olmasına baxmayaq, tədqiqatçıların əksəriyyəti kreativlik testlərinin nöticələrinin real IQ göstəricilərindən və ya məktəb qiymətlərindən daha yaxşı olduğunu əminliklə bildirirlər (8;127).

Kropli və Piirto Torransın kreativ düşüncə testlərinin geniş yayılmasını, böyük rəğbət qazandığını və əksəriyyət tərəfindən istifadə olunmasını xüsusi qeyd etmişlər. Etibarlılığın test və retesti (yenidən testi), proqnozlaşdırılmış haqqılık testi dayışır. Tədqiqatlar göstərir ki, testlərin nöticələri ardıcıl kreativ uğur qazanan və qazanmayan tələbələr arasında diferensiallaşdırma aparmağa imkan yaradır (8).

Kreativliyin inkişafı məqsədi ilə çoxçəsidi prinsiplərin tətbiqi qiymətləndirmə prosesində dəha yaxşı metodların işlənilməsi hazırlanmasına zəmin yaradacaq.

**Məqalənin elmi yeniliyi.** Məqaladə qiymətləndirmə anlayışının mahiyyəti yeni yanaşmalar əsasında izah edilir. Problem baxımından ali məktəblərdə işin təşkilii xüsusiyyətləri əsaslandırılır.

**Məqalənin praktik əhəmiyyəti və tətbiqi.** Məqalə ali

məktəb problemləri ilə bağlı araşdırma aparən mütəxəssislər, müəllimlər üçün əhəmiyyətlidir. Dərslik və dars vasitələri hazırlanıarkən bu ideyalardan istifadə oluna bilər.

**Nöticə.** Məqaladə kreativ qiymətləndirmə texnologiyası işlənilmiş və belə bir nöticəyə gəlinmişdir ki, kreativliyin inkişaf etdiriləsi üçün müxtəlif pedagoji prinsiplər nəzərə alımlı və yeni yanaşmalara üstünlük verilməlidir.

#### İstifadə edilmiş addəbiyyat

- Anderson R.S. "Why talk about different ways to grade: the shift from traditional assessment to alternative 'assessment'", in Classroom Assessment and the New Learning Paradiqm. (Eds) R.S.Anderson & B.W.Speck. San Francisco: Jossey-Bass. pp.5-16, 1998.

- Balchin T. "Evaluating creativity through consensual assessment", in Developing Creativity in Higher Education, (Eds.) N.Jackson,M.Oliver,M.Shaw, J.Wisdom. London: Routledge. pp. 173-183, 2006.

- Beattie D.K. "Creativity in art: the feasibility of assessing

current conceptions in the school context", Assessment in Education: Principles and Practice, vol.7, no.2, pp.175-192, 2000.

4. Beghetto R.A. "Does assessment kill student creativity?" The Educational Forum, vol.29, no.2, pp.254-263, 2005.

5. Biggs J. Teaching for Quality Learning at University. Backingham: SRHE & Open University Press, 1999.

6. Claxton G. Wise Up. New York: St Martin's Press, 1999.

7. Методические рекомендации по формированию креативного мышления обучающихся (направление работы: технология развития креативности обучающихся), Самара, 2016.

8. Cropley Arthur J. Creativity in Education and Learning: A Guide for Teachers and Educators; Kogan Page; London, 2001.

9. Cowan J. How should I assess creativity? In N.J. Jackson et al., Developing creativity in higher education: An imaginative curriculum (pp.156-172). London & New York: Routledge, 2008.

10. Ellis S., Barrs M. The Assessment of Creative Learning.

In J. Sefton-Green (Ed.), Creative Learning (pp. 73-89). London: Creative Partnerships, 2008.

11. Jackson N.J. Tackling the wicked problem of creativity in higher education. Background paper for a presentation at the ARC Centre for the Creative Industries and Innovation, International Conference Brisbane June 2008 Creating Value: Between Commerce and Commons. 2008. Available online at [www.notmanjackson.co.uk/creativity.html](http://www.notmanjackson.co.uk/creativity.html).

12. Piirto J. Creativity for 21st century skills. How to embed creativity into the curriculum. Ashland University, Ohio, USA. Sence Publishers, 2011. file:///F:/creativity-for-21st-century-skills.pdf

13. Pleschová G. Unusual Assignments as a Motivation Tool. Paper presented at the Creativity or Conformity? Building Cultures of Creativity in Higher Education, University of Wales Institute, Cardiff in collaboration with the Higher Education Academy, 2007.

14. Simplicio J. S. Teaching classroom educators how to be more effective and creative teachers. *Education*, 120, 675 – 680. Simplicio, J. S. C. (2000). Teach-

ing classroom educators how to be more effective and creative teachers. *Education*, 120(4), 675-680, 2000.

15. Wyse D., Torrance H. The development and consequences of national curriculum assessment for primary education in England. *Educational research* 51 (2): 231-228, 2008.

**Нигяр Зейналова,  
Креативность и её  
оценивание**

**Резюме**

В статье освещаются вопросы креативности и её оценивания. Автор подчеркивает, что организация и проведение оценивания креативности сопровождается с определёнными трудностями. Также формирование креативности и применение инноваций в учебном процессе влияет на систему оценивания и приводит к определённым изменениям в ней. Особое внимание уделяется проблеме развития креативности в условиях колаборативной организации учебного процесса, влияния сотрудничества на точность критерии оценивания, формирование таких навыков, как принятие решений, выражение мыслей. С целью наблюдения

динамики развития креативности описано значение креативного мышления, креативной деятельности, взаимооценивания, говорится о сохранении результатов оценивания в портфолио студентов. В конце автор приходит к выводу, что с целью развития креативности применение различных принципов оценивания приведет к разработке более усовершенствованных методов.

**Nigar Zeynalova  
Creativity and its assessment  
Summary**

The creative approach, the estimation problems at present is explained in this article. The authoress especially stresses about the forming of estimation of creativity and having difficulties in processing it. The formation of creativity in teaching putting into practice of innovation in training stimulates the creation of differences in estimation system. Developing perspectives and ways of creativity in teaching, education process which is formed under collaboration conditions being more clearer of the appraisal of criterions, making decisions of students, the formation of opinion abilities especially noticed in the

article. For the purpose to follow the growth of dynamics in creativity, creative meditation, creative activity mutual appraisal, the reflection of the results of estimation by teachers in students portfolio are commented here. In the end the authoress comes to a conclusion that to apply the varied principles of estimation will pave the way preparing good methods in estimation process.

qiymətləndirmənin planlaşdırılması

**Ключевые слова:** нацио-

нальный курикулум, обучаю-  
щие материалы, критерии  
оценки, правила оценки,  
оценка знаний, оценка умений,  
планирование оценки

**Key words:** national curriculum, training materials, estimation criterion, estimation rules? the appraisal of knowledge, the appraisal of skilles, the planning of estimation

Azərbaycanda həyata keçirilən təhsil İslahatlarında təhsilin məzmununun yaxşılaşdırılması mühüm yer tutur. Bütün təhsil direktivlərində, təhsilin inkişafı ilə bağlı ölkə prezidentinin imzaladığı bütün sənədlərdə təhsilin dünya təhsilinə integrasiyası və təhsilin məzmunun yaxşılaşdırılması öncəkili-

Azərbaycan Respublikası Prezidentinin imzası ilə təsdiqini tapan Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalasdırılması üzrə Dövlət Programında göstərilir:

Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül taplığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi

potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün globallaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların İKT-dən səmərəli istifadəsi ilə müayyənləşməklə formalasılır.

İKT-nin təhsildə tətbiqi və integrasiyası Azərbaycan vətəndaşlarının müasir bılık və bacarıqlara malik olan yeni nəslinin formallaşmasına birbaşa təsir edən yüksək mahiyyətli masələdir.

Son illar təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsilda İKT-nin tətbiqinin dünya standartları saviyyasına çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan İslahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmışdır (1, 465).

Ümumitəhsil məktəblərinin təlim prosesində informasiya kommunikasiya texnologiyalarının tətbiqi, ilk növbədə, şagird üçün yeni informasiyaların verilməsi, informasiya aktının zənginləşdirilməsi kimi dəyərləndiril-